

LİSENZIYA MÜQAVİLƏSİ

Aşağıda göstərilən qaydalar, "MINIMAKS" MMC, Azərbaycanın informasiya biznes-portalının (məlumat-axtarış sisteminin) sahibi olan Biznesinfo.az (sonradan "Biznesinfo" adlandırılacaq) və Biznesinfo xidmətlərinin istifadəçisi arasında bağlanmış müqaviləni əks etdirir. Həmin müqavilənin şərtləri əsasında Biznesinfo tərəfindən təqdim olunan məlumatlardan istifadə edilir.

1. Ümumi müddəalar

- Biznesinfo-dan istifadə etməklə, İstifadəçi hazırkı Lisenziya müqaviləsinin şərtlərini qəbul edir. Biznesinfo İstifadəçini qabaqcadan xəbərdar etmədən bu şərtləri dəyişmək hüququna malikdir. Yeni şərtlər, Biznesinfo saytında yerləşdirildiyi andan etibarən qüvvəyə minir.
- Biznesinfo, İstifadəçiyə Biznesinfo saytında yerləşdirilmiş materiallardan istifadə imkanı yaradır. Biznesinfo və onun tərəfdaşları tərəfindən yaradılan və Biznesinfo düzgün hesab etdiyi şəkildə Biznesinfo saytında yerləşdirilən materiallar, Azərbaycan Respublikasının müəllif hüquqları haqqında qanunları ilə, eləcə də həmin sahədə qüvvədə olan beynəlxalq qanunvericilik aktları ilə mühafizə olunur.
- Yuxarıda göstərilən materiallardan istifadə olunmasına və sitat gətirilməsinə yalnız redaksiyanın yazılı razılığı ilə icazə verilir və bu zaman Biznesinfo-ya, yaxud onun tərəfdaşlarının resurslarına istinad edilməlidir. Başqa mənbəyə istinad və ya istifadə olunması mövcud qanunvericiliyin pozulması hesab edilir.

2. Biznesinfo-dan istifadə

Biznesinfo, məlumat-axtarış sistemi kimi, üçüncü şəxslər tərəfindən yaradılan, yaxud üçüncü şəxslərin təqdim etdiyi məlumatlara əsaslanan materiallarla işləyir. Biznesinfo həmin materialların məzmununa və səhihliyinə nəzarət edə bilmədiyindən, aşağıdakı amillərə görə məsuliyyət daşımır:

- Biznesinfo-dan istifadə nəticəsində İstifadəçinin əldə etdiyi məlumatların məzmununa, onların qanunvericiliyə və ya mövcud həqiqətlərə, yaxud da digər məlumat mənbələrinə müvafiq olmamasına;
- Biznesinfo vasitəsi ilə alınmış və ya əldə olunmuş xidmətlərin, məlumatların və ya digər materialların keyfiyyətinə, onların ümumi qəbul olunmuş standartlara cavab verib-verməməsinə və ya İstifadəçinin ehtimalını doğrultmamasına;
- Biznesinfo saytında yerləşdirilmiş reklam materiallarının səhihliyinə və həmin materiallarda reklam olunan malların, işlərin və xidmətlərin keyfiyyətinə;
- Biznesinfo-dan istifadə olunması və ya istifadəsinin mümkünsüzlüyü nəticəsində yaranan birbaşa və ya dolayı zərərə və əldən buraxılmış mənfəətə;
- Əldə olunmuş məlumatların tətbiqinin, malların və ya xidmətlərin əldə olunmasının nəticələrinə;
- Biznesinfo-dan istifadə zamanı əldə olunmuş nəticələrin İstifadəçinin ehtimallarını doğrultmamasına;
- Biznesinfo-da yerləşdirilmiş məlumatların üçüncü şəxslər tərəfindən istifadə olunmasına;
- Biznesinfo saytında göstərilən statistik məlumatların tam səhihliyinə.

3. İstifadəçi haqqında məlumatların toxunulmazlığı

- İstifadəçi mal və ya xidmət sifariş etmək üçün, yaxud saytın digər fəaliyyət növlərində iştirak etmək məqsədi ilə Biznesinfo saytıdan istifadə etdikdə, Biznesinfo sayt vasitəsi ilə İstifadəçidən onun şəxsi məlumatlarını soruşa bilər.

- Tərəflər arasında başqa bir razılıq əldə olunmadıqda, İstifadəçidən alınan şəxsi məlumatlar hamı üçün açıq ola bilməz.
- Biznesinfo, İstifadəçinin razılığı olmadan, İstifadəçinin qeydiyyatı ilə əlaqədar istənilən məlumatların və ya İstifadəçini eyniləşdirən digər məlumatların reklam göndərmək məqsədi ilə istifadə olunmayacağına və üçüncü şəxslərə ötürülməyəcəyinə zəmanət verir.

4. Əmtəə nişanı

Biznesinfo əmtəə nişanıdır və onun üzərində hüquqlar "MINIMAKS" MMC-nə məxsusdur. Əmtəə nişanı üzərində bütün hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə tənzimlənir. Biznesinfo saytında dərc olunan bütün digər əmtəə nişanları üzərində hüquqlar həmin nişanların sahiblərinə məxsusdur.

5. Tətbiq olunan hüquq

Hazırki lisenziya müqaviləsi və Biznesinfo.az saytının fəaliyyətinə və istifadəsinə dair "MINIMAKS" MMC tərəfindən qoyulmuş istənilən qaydalar tərəflər arasında tam razılışma təşkil edir. Hazırki lisenziya müqaviləsi üzrə tərəflərin hüquqi münasibətlərinə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunur.

6. Lisenziya müqaviləsinin etibarlılıq müddəti

Hazırki lisenziya müqaviləsi, İstifadəçinin Biznesinfo.az saytına daxil olduğu andan etibarən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam şəkildə yerinə yetirməsinə qədər etibarlı sayılır.